



TƏRƏVƏZ TOXUMLARI KATALOQU

Bejo Zaden yeni qablaşdırması təqdim edir





Hörmətli həmkarlar,

Bejo Zaden B.V. (Beyo Zaden) tərəvəz bitkilərinin seleksiyası, toxumçuluğu və satışı üzrə ixtisaslaşmış dünyaca məşhur şirkətdir. Mütərəqqi texnologiyaları klassik seleksiya ilə birləşdirməsi Bejonu öz sahəsinin liderlərindən biri etmişdir.

Bejonun baş ofisi Hollandiyada yerləşir, lakin şirkət 100-dən artıq ölkədə fəaliyyət göstərir.

Bejo müasir elmi yanaşmaların köməyi ilə hər il bazara çox sayda daha yaxşı xüsusiyyətlərə malik yeni hibrid

və sortlar çıxarır. Qeyd etmək lazımdır ki, Bejonun ticarət assortimentində genetik dəyişdirilmiş sort və hibridlər yoxdur.

Bejonun assortimentində xiyar, pomidor, bibər, kələm, kök, qırmızı çuğundur, turp, soğan və s. tərəvəz toxumları vardır.

Bejo Zaden ticarət markası altında satılan bütün növ toxumlar dünya bazarının yüksək tələblərinə uyğundur. Lakin çox böyük təəssüflə qeyd etmək istərdim ki, Azərbaycanın toxum bazarında bir çox xarici şirkətlərin, o cümlədən Bejo Zadenin saxtalaşdırılmış toxumları da satılır. Ona görə də toxum alarkən saxta toxumlardan qorunmaq üçün toxumu istehsalçı şirkətlərin rəsmi distribütorlarından almaqla yanaşı, toxumun keyfiyyət və mənşə sertifikatlarının və digər idxal sənədlərinin Sizə təqdim olunmasını tələb edin.

Bejonun Azərbaycanda 2001-ci ildən etibarən rəsmi distribütoru olan Aqroservis MMM böyük məmnuniyyətlə Sizə Bejonun "Tərəvəz toxumları kataloqu" təqdim edir. Müəssisənin mütəxəssisləri bizim müştərilərə Bejonun sort və hibridlərindən istifadə üzrə professional tövsiyələr verməyə həmişə hazırdır.

Ümid edirik ki, bu kataloqda olan məlumatlar Sizin üçün faydalı olacaqdır.

Bejo Zadenin sort və hibridlərini becərəkən Sizə müvəffəqiyyətlər arzu edirik!

SİZİN UĞURUNUZ BİZİM UĞURUMUZDUR!!!

Hörmətlə,

Hüseyn Hüseynov
Aqroservis Şirkətlər Qrupunun Prezidenti

Mündəricat

Mündəricat	2
Terminlər	3
Xiyar	4
Pomidor	6
Bibər	8
Kələm	10
Yerkökü	14
Soğan	16
Turp	18
Brokkoli	20

Terminlər və təyinatı

Normal toxumlar

Bejo orijinal qablaşdırmada Avropa standartlarına uyğun toxumlar təqdim edir.

Dəqiq toxumlar

Çox dəqiq toxumlar keyfiyyət üzrə bütün vacib standartlara cavab verir. Eyni ölçüdə olurlar və yüksək cücərmə qabiliyyətinə malikdir.

Cücərməyə stimullaşdırılmış toxumlar

Cücərməyə stimullaşdırma səpindən sonra tez və bərabər cücərti almaq üçün kompleks tədbirləri nəzərdə tutur. Bu proses alaqların nəzarətdə saxlamağa və daha çox bərabər məhsul almağa imkan verir.

Draje olunmuş toxumlar

Draje etmək toxumun örtük materialı ilə çulğalanmasıdır. Eyni formada və ölçüdə olması toxumun səpinini yüngülləşdirir. Həmçinin digər inqredientlərin də əlavə edilməsinə imkan yaradır

Qrzanik sektor

Bejo orqanik təmiz məhsulların assortimentini genişləndirir. (www.bejo.com saytında baxın). Həmçinin kifayət qədər çox miqdarda kimyəvi işlənmə olmadan alınan sortlar və hibridlər də mövcuddur. Belə toxumlar yalnız fiziki və orqanik işləmələrə məruz qalır

Toxumların xüsusiyyətləri

Bitki	Göstəricilər	Dəqiq toxumlar
Kələm	cücərmə qabiliyyəti sort təmizliyi kalibr intervalı	90% 93% 0.25 mm
Gül kələmi	cücərmə qabiliyyəti sort təmizliyi kalibr intervalı	90% 90% 0.25 mm
Çuğundur (birzoğlu)	cücərmə qabiliyyəti	80%
Çuğundur (çoxzoğlu)	cücərmə qabiliyyəti kalibr intervalı	90% 0.50 mm
Yerkökü	cücərmə qabiliyyəti kalibr intervalı	85% 0.20 mm
Yarpaq kərəviz	cücərmə qabiliyyəti	90%
Kornsalat	cücərmə qabiliyyəti kalibr intervalı	85% 0.25 mm
Badımcan	cücərmə qabiliyyəti sort təmizliyi	90% 98%
Endivi	cücərmə qabiliyyəti	92%
Razyana	cücərmə qabiliyyəti kalibr intervalı	90% 0.25 mm
Xiyar	cücərmə qabiliyyəti	88%
Göy soğan, sortlar	cücərmə qabiliyyəti kalibr intervalı	90% 0.25 mm
Göy soğan, hibridlər	cücərmə qabiliyyəti kalibr intervalı	85% 0.25 mm
Soğan	cücərmə qabiliyyəti kalibr intervalı	90% 2-2.75 mm
Petruška	cücərmə qabiliyyəti kalibr intervalı	87% 0.20 mm
Bibər acı və şirin	cücərmə qabiliyyəti sort təmizliyi	90% 97%
Radiço Rokko	cücərmə qabiliyyəti	88%
Kasni (Tsikoriy, Vitluf)	cücərmə qabiliyyəti	85%
Turp	cücərmə qabiliyyəti	92%
Soğan- şalot	cücərmə qabiliyyəti	90%
İspanaq	cücərmə qabiliyyəti kalibr intervalı	85% 0.75 mm
Tər istifadə üçün pomidorlar	cücərmə qabiliyyəti sort təmizliyi	92% 98%
Emal üçün pomidorlar	cücərmə qabiliyyəti sort təmizliyi	92% 95%



Artist F1

- Tezyetişən partenokarpik hibrididir.
- Vegetasiya müddəti 38- 50 gündür.
- Tünd- yaşıl meyvəsinin uzunluğu 10-12 sm. Uzunluq : Diametr = 3,4sm :1 sm. Amur F1-lə müqayisədə daha güclü bitkidir.
- Güclü kök sistemi var.
- Bərabər ölçülü, əla dadlı və ətirli məhsul verir.
- Turşuya qoymaq üçün yararlıdır.
- Polietilen örtüklü istixanalarda və açıq sahədə becərmək üçündür.
- Unlu şəhə, yalançı unlu şəhə, xiyarın virus mozaikasına qarşı davamlıdır.

Hibrid / Sort	Meyvəsinin ölçülərinin nisbəti Uzunluq : Diametr (sm)	Xüsusiyyətləri
	3,3 : 1	- Tezyetişən partenokarpik hibrididir. - Vegetasiya müddəti 38-52 gündür. - Tünd-yaşıl meyvəsinin uzunluğu 10-12 sm. - Orta ölçülü tikanları olan bərabər ölçülü, əla dadlı, meyvə formalaşdırır. - Turşuya qoymaq üçün yararlıdır. - Unlu şəhə, yalançı unlu şəhə, xiyarın virus mozaikasına qarşı davamlıdır.
Amur F1		
	4.2 : 1	- Tezyetişən yüksək məhsuldar partenokarpik hibrididir. - Vegetasiya müddəti 50- 58 gündür. - Yaşıl meyvəsinin uzunluğu 18-20 sm. - Hər buğumda 2-3 meyvə formalaşdırır. - Güclü kök sistemi var. - Polietilen və şüşə örtüklü istixanalarda və açıq sahədə becərmək üçündür. - Unlu şəhə, kladosporioza və xiyarın virus mozaikasına qarşı davamlıdır.
Asker F1		
	3,0 : 1	- Arı ilə tozlanan xiyarlar arasında ən tezyetişən hibrididir. - Vegetasiya müddəti 44- 50 gündür. - Tünd- yaşıl meyvəsinin uzunluğu 10-12 sm. - Güclü kök sistemi var. İstiyə əla dözümlü var. - Turşuya qoymaq üçün yararlıdır. - Xəstəliklərə qarşı yüksək kompleks davamlılığı var. - Sənaye konservləşdirilməsi üçün ideal uyğundur.
Alyans F1		
	3,3 : 1	- Tezyetişkənliyi, yüksək məhsuldarlığı və meyvəsinin bərkliyi ilə fərqlənir. - Vegetasiya müddəti 46-54 gündür. - Kiçik ölçülü tikanları olan tünd-yaşıl meyvəsinin uzunluğu 10-12 sm. - Bərabər ölçülü məhsul verir. - Turşuya qoymaq üçün yararlıdır. - Polietilen örtüklü istixanalarda və açıq sahədə becərmək üçündür.
Astek F1		
	3,3 : 1	- Tezyetişən yüksək məhsuldar partenokarpik hibrididir. - Vegetasiya müddəti 45 - 48 gündür. - Sığallı tünd-yaşıl meyvəsinin uzunluğu 9-11sm. - Güclü kök sistemi var. - Eyni ölçülü, əla dadlı məhsul verir. - Xəstəliklərə qarşı kompleks davamlılığı var. - Polietilen və şüşə örtüklü istixanalarda becərmək üçündür.
Azamat F1		



Tomsk F1

- Dolğun qırmızı rəngli meyvələri var.
- Meyvələri çox bərk və asan daşına biləndir.
- İri bif pomidor qrupuna aiddir.
- Meyvələrinin çəkisi 200 qramdan artıqdır.


Hibrid / Sort	Vegetasiya müddəti, gün	Meyvəsinin çəkisi, qr	Xüsusiyyətləri
---------------	-------------------------	-----------------------	----------------

Determinant pomidorlar

	70	180-200	- Azərbaycanda geniş yayılmış yüksək məhsuldar və continental iqlim şəraitinə dözümlü iri meyvələri olan hibrididir. - Uzun müddətli meyvə verimi ilə fərqlənir. - Dolğun qırmızı rəngli meyvələri yastı-yumru formadadır.
Sultan F1			
	57	180-220	- Yeni iri meyvəli, asan daşına bilən, bərk meyvələri olan hibrididir. - Həm açıq sahədə həm də polietilen örtüklü istixanalarda becərilir. - Xəstəliklərə qarşı yaxşı kompleks davamlılığı var. - Aşağı temperaturalarda da yaxşı meyvə formalaşdırır.
Polonez F1			
	58	180-200	- Məşhur tez yetişən hibrididir. - Parlaq qırmızı rəngli meyvələri yastı-yumru formadadır. - Yığcam bitkidir. - Aşağı temperaturalarda da yaxşı meyvə formalaşdırır.
Polbiq F1			
	75	100-160	- Silindir şəkilli meyvələri olan standart yüksək məhsuldar hibrididir. - Tomat pastası hazırlanmasında və konservləşdirmədə istifadə edilir. - Xəstəliklərə qarşı yaxşı kompleks davamlılığı var.
Torkvey F1			
	75	180-220	- Həm açıq sahədə həm də polietilen örtüklü istixanalarda becərilən cəlbedici çəhrayı rəngli meyvəsi olan pomidordur. - Birinci dövriyyədə meyvələrinin çəkisi 250 qrama qədər ola bilər. - Çatlamaya davamlıdır.
Torbey F1			

İndeterminant pomidorlar

	70	150-180	- Orta tez yetişən indeterminant hibrididir. - Balanslaşdırılmış güclü və açıq tipli bitkidir. - Bir salxımda 8-dən çox meyvə formalaşdırır. - Dolğun qırmızı rəngli meyvələri orta bərqliyə və gözəl əmtəlik görünüşünə malikdir.
Tolstoy F1			
	65-70	100-120	- Orta tez yetişən yüksək məhsuldar hibrididir. - Parlaq qırmızı rəngli bərk və dadlı meyvələr formalaşdırır. - Həm istixanada həm də açıq sahədə becərilə bilər. - Əla asan daşına bilmə keyfiyyəti var və saxlama zamanı öz dadını və əmtəlik görünüşünü dəyişmir.
Testi F1			



Turbin F1

Hibrid / Sort	Vegetasiya müddəti, gün	Meyvəsinin çəkisi, qr	Meyvəsinin forması	Xüsusiyyətləri
 Turbin F1	80	100-160	Kub şəkilli	• Polietilen örtüklü istixanalarda və açıq sahədə becərilən kubşəkilli «Dolma» tipli bibərdir. • İstiyə dözümlüdür. • Emal üçün əla uyğundur.
 Snoudon F1	90	60-90	Konus şəkilli	• Polietilen örtüklü istixanalarda və açıq sahədə becərilən konusşəkilli şirin bibərdir. • Meyvəsinin orta ölçüləri 11 x 6 sm. • Məhsuldarlığı 15 kq/ m2- dan artıqdır.
 Stenli F1	90	60-90	Kub şəkilli	• Polietilen örtüklü istixanalarda və açıq sahədə becərilən kubşəkilli bibərdir. • Meyvələri bərk, qalın qabıqlı (0,8 sm-ə qədər), 3-4 kameralıdır, orta ölçüləri 10 x 6 sm.





Bronko F1

- Orta tez yetişən hibrididir.
- Vegetasiya müddəti şitil əkildikdən sonra 80 gündür.
- Çox plastik, istiyə davamlı və məhsuldardır.
- Faraş bazar üçün və turşu tutma üçün yararlıdır.
- Çəkisi 3-4 kq.

Hibrid / Sort	Xüsusiyyətləri
 Tiara F1	• Çox tez yetişən hibrididir. • Vegetasiya müddəti 59 gündür. • Kələm başının çəkisi 2 kg-a qədərdir. • Əkin norması- 45000-55000 bitki/ha • Əla dadı var. • Çox uzun müddətdə sahədə əmtəlik görünüşünü saxlayır və 10 günə qədər çatlamır.
 Farao F1	• Yüksək keyfiyyətli tez yetişən hibrididir. • Vegetasiya müddəti 63 gündür. • Kələmin başı yumurudur, çəkisi 3 kg. • Əkin norması- 45000-50000 bitki/ha • İstiyə davamlıdır. • Çox uzun müddətdə sahədə əmtəlik görünüşünü saxlayır.
 Çekmeyt F1	• Tez yetişən hibrididir. • Vegetasiya müddəti 67 gündür. • Kələmin başı yumurudur, çəkisi 2,5- 3 kg. • Əkin norması- 45000-50000 bitki/ha • Əla dada və struktura malikdir. • Çox uzun müddətdə sahədə əmtəlik görünüşünü saxlayır və 2 həftəyə qədər çatlamır. • Fuzarioz soluxmaya davamlıdır.
 Leopold F1	• Orta tez yetişən hibrididir. • Vegetasiya müddəti şitil köçürüldükdən sonra 87 gündür. Kələmin başı yumurudur, çəkisi 2,5- 3,5 kq. • Əkin norması- 40000-45000 bitki/ha. • Sıx iç strukturuna malikdir. • Sahədə yetişdikdən sonra çox uzun müddətə əmtəlik keyfiyyətini saxlayır və çatlamır.
 Kebton F1	• Orta gec yetişən hibrididir. • Vegetasiya müddəti şitil köçürüldükdən sonra 125 gündür. Kələmin başı yumurudur, çəkisi 2- 4kq. • Əkin norması- 35000-40000 bitki/ha. • Sıx iç strukturuna malikdir. En kəsiyində ağappaqdır. • Güclü kök sistemi vardır. • Fuzarioz soluxmaya davamlıdır.
 Kaunter F1	• Gec yetişən, plastik və uzun müddətli saxlamaq üçün yüksək məhsuldar hibrididir. • Vegetasiya müddəti şitil köçürüldükdən sonra 145 gündür. Kələmin başı yumurudur, çəkisi 3- 4,5 kq-a qədərdir. • Əkin norması- 30000-40000 bitki/ha. • Fuzarioz soluxmaya davamlıdır.



Qırmızı baş kələm


Hibrid	Şitil köçürüldükdən sonra, gün	Əkin norması, bitki/ha	Çəkisi, kq	Davamlılığı*	Saxlanma qabiliyyəti
Primero F1	78	40 000 - 60 000	1,0-2,0		++
Rançero F1	94	35 000 - 45 000	1,5-3,5	Foc	++
Autoro F1	116	35 000 - 40 000	2,5-3,5		+++
Lektro F1	122	30 000 - 35 000	1,5-2,5		++++



Gül kələmi

Hibrid	Şitil köçürüldükdən sonra, gün	Əkin norması, bitki/ha	Çəkisi, kq	Davamlılığı*	Saxlanma qabiliyyəti
Yaylıq hibridlər və sortlar					
Stargeyt F1	72	30 000 - 40 000	0,8-1,5		
Sevilla F1	75	30 000 - 40 000	0,8-1,5		
Flamenko F1	76	30 000 - 40 000	0,8-1,5		
Ceres F1	80	30 000 - 40 000	1,0-2,0		
Veronika F1 (Romanesko)	80	30 000 - 40 000	0,8-1,2	Foc	+
Qudman	80	30 000 - 40 000	0,8-1,5		+
Altamira F1	86	30 000 - 40 000	1,0-2,0	Foc	+
Payızlıq hibridlər					
Balboa F1	89	25 000 - 30 000	1,0-1,2		++
Farqo F1	90	25 000 - 30 000	1,5-2,5		++
Skayvoker F1	95	25 000 - 30 000	1,5-3,0		++





Pekin kələmi

Hibrid	Şitil köçürüldükdən sonra, gün	Əkin norması, bitki/ha	Çəkisi, kq	Davamlılığı*	Saxlanma qabiliyyəti
Маноко F1	50	50 000 - 70 000	0,8-1,5	Foc	+
Мирако F1	52	50 000 - 70 000	1,0-1,5	Foc	+
Билко F1	70	50 000 - 70 000	1,2-2,0	Foc	++
Таран F1	72	50 000 - 70 000	1,5-3,0	Foc	+++

*Foc – Fuzarioz soluxma



Kolrabi



Hibrid	Şitil köçürüldükdən sonra, gün	Qida sahəsi sm	Çəkisi, kq	Xüsusiyyətləri
Korist F1	65	60 x 25	0,2-0,25	Bütün becərmə dövrləri üçün uyğun olan standart kolrabi hibrididir. Gözəl yumuru gövdə meyvəsi və vertikal istiqamətlənən yarpaqları var. Zərif dadı var, lif əmələ gətirmir, faraş salat üçün ideal seçimdir.
Kolibri F1	70	60 x 25	0,2-0,25	Ağappaq ləti və bənövşəyi qabığı var. Bütün becərmə dövrləri üçün yararlıdır. Gövdə meyvəsi yerin üstündə torpağa dəymədən əmələ gəlir. Lif əmələ gəlmə müşühidə olunmur.
Kossak F1	120	60 x 40	0,8-1,2	Gecyetişən, çox məhsuldar kolrabi hibrididir. Qabığı və ləti parlaq ağ rənglidir. Böyük ölçüsünə baxmayaraq iç strukturu lifsiz və zərifdir. Saxlama üçün yararlıdır.





Baltimor F1


- Vegetasiya müddəti 103 gündür.
- Məşhur Nandirin hibridinin yaxşılaşdırılmış daha məhsuldar analoqudur.
- Meyvəkökünü çox tez formalaşdırır.
- Güclü gövdəsi və kökü var.

Hibrid / Sort	Çəkisi, qr	Səpin norması, mln/ha	Xüsusiyyətləri
 Kupar F1	120-400	0.7-1.0	- Universal orta tez yetişən hibrididir. - Vegetasiya müddəti 105- 130 gündür. - Sığallı, bərabər ölçülü, gözəl, şirin və şirəli meyvəkökü var. - Daha böyük meyvəkökü almaq və saxlamaq üçün uyğundur. - Tər istifadə və emal üçün yararlıdır.
 Belqrado F1	120-400	0.6-1.3	- Yeni orta tez yetişən məhsuldar hibrididir. - Vegetasiya müddəti 111 gündür. - Gövdəsi və yarpaqları çox sağlamdır. - Uzun silindrşəkilli, şirin və parlaq narıncı rəngli meyvəkökü formalaşdırır. - Şirə və salat üçün ideal hibrididir. Bərabər ölçülü, gözəl, şirin və şirəli meyvəkökü var. - Alternarioza, Serkosporioza və bacterial xəstəliklərə davamlıdır. 4-5 ay müddətinə saxlamaq üçün yararlıdır. - Tər istifadə və emal üçün yararlıdır.
 Kanada F1	120-400	0.8-0.9	- Ən populyar orta tez yetişən yüksək məhsuldar hibrididir. - Vegetasiya müddəti 120- 135 gündür. - Güclü yarpaq aparatı var. - Hətta ən əlverişsiz torpaq-hava şəraitində belə əla nəticələr göstərir. - Çatlamağa qarşı davamlıdır. - Saxlamaq və emal üçündür.
 Vita Longa	150-450	1.2-1.4	- Gec yetişən yaxşı məhsuldar sortdur. - Vegetasiya müddəti 160 gündür. - İri meyvəkökü olan, güclü gövdə və yarpaq örtüyünə malik sortdur. - Ağır torpaq şəraitinə dözümlüdür. - Çatlamağa qarşı davamlıdır. - Uzun müddət saxlamaq üçün yararlıdır.

Yer kökü növləri

Yer kökü növləri

- I Paris
- II Mini yerkökü
- III Amsterdam
- IV Nant
- V Nant/Berlikum
- VI Berlikum
- VII Flakke
- VIII Flakke/Karotinnaya
- X Şantane/Danvers
- K Şantane
- KI imperator





Alonko F1

- Yeni uzun g n soğan n silidir.
- Hibrid vegetasiyanın ba lan ıcında intensiv boy atması il  f rql nir.
- Vegetasiya m dd ti 100–105 g nd r.
- Soğanaq dol un t nd- sarı r nglidir.

Hibrid / Sort	Nisbi * tezyetişkənliyi	Saxlanması **	Xüsusiyyətləri
 Daytona F1	5.5	7	- Azərbaycanda yaxşı tanınan və sınaqdan çıxmış hibrididir. - Vegetasiya müddəti 100-115 gündür. - Quraq və isti hava şəraitində də yüksək məhsuldardır. - Yaxşı saxlanır və çəhrayı çürüməyə qarşı davamlıdır.
 Manas F1	6.0	7	- Azərbaycanda yaxşı tanınan tünd- sarı rəngli soğandır. - Vegetasiya müddəti 111-116 gündür. - Kontinental iqlim şəraitində yaxşı becərilə bilər. - Yaxşı saxlanır və xəstəliklərə qarşı davamlıdır.
 Red baron	6.5	7	- Tünd- qırmızı rəngli soğandır. - Vegetasiya müddəti 110-115 gündür. - Soğanaq yastı-yumru formadadır. - Yaxşı saxlanır və xəstəliklərə qarşı davamlıdır.
 Albion F1	6.5	7	- Çox məhsuldar, yumru soğanağı olan hibrididir. - Tər istifadə, qurutmaq və saxlamaq üçün yararlıdır. - Quru maddəsi 14%-dir. - Yaxşı saxlanır və xəstəliklərə qarşı davamlıdır.

* yüksək rəqəm daha tezyetişkənlik deməkdir. 1 vahid 1 həftəyə bərabərdir.

** 1-10: yüksək rəqəm daha yaxşı saxlanma deməkdir





Bettollo F1

- Bejonun k   m hibrididir.
- Vegetasiya m  dd  ti 115 g  nd  r.
-   mt   lik m  hsul   xımı 98%-   q  d  rdir.
- Y  ks  k m  hsuldarlıq potensialı var.
-   la zahiri v   daxili r  ngi var.   la saxlanılır.

Hibrid / Sort	Əkin müddəti	Yetişmə müddəti	Əkin norması, mln/ha	Xüsusiyyətləri
 Vodan F1	Fevral-May	8*	0.2-0.5	• Ən tez yetişən hibrididir. • Vegetasiya müddəti 95 gündür. • Yığcam yarpaq örtüyü var. • Tər realizasiya üçündür.
 Pablo F1	Mart-İyun	6.5	0.5-1.4	• Orta tez yetişən hibrididir. • Vegetasiya müddəti 110 gündür. • Tər realizasiya, saxlama və emal üçün yararlıdır.
 Boro F1	Aprel-İyun	6	0.5-1.2	• Orta tez yetişən hibrididir. • Vegetasiya müddəti 115 gündür. • Tər realizasiya, saxlama və emal üçün yararlıdır.
 Bikores	Aprel-İyun	4	0.5-0.8	• Orta tez yetişən hibrididir. • Vegetasiya müddəti 125 gündür. • Tər realizasiya, saxlama və emal üçün yararlıdır.
 Taunus F1	Mart-İyun	4	0.3-0.5	• Gec yetişən hibrididir. • Vegetasiya müddəti 125 gündür. • Silindirşəkilli meyvəkökü var. • Tər realizasiya, saxlama və emal üçündür.

*** 1-dən 9-a qədər: daha böyük rəqəm hibridin və ya sortun tez yetişənliyini, xəstəliklərə davamlı güclü yarpaq aparatının olmasını və daha dolğun iç rənginin olmasını göstərir.**



Brokkoli

Hibrid	Şitil köçürüldükdən sonra, gün	Çəkisi, kq	Davamlılığı*	Xüsusiyyətləri
Bataviya F1	65	1,0-1,2	Foc	Tez yetişən hibriddir, asan ayrılan hamaşçıçələri olan iri başı vardır. İsti stress şəraitə dayanıqlıdır.
Laki F1	71	0,8-0,9	-	Güclü hibriddir, unlu şəhə qarşı davamlıdır və yüksək temperatura dayanıqlıdır.
Fiesta F1	80	0,8-1,0	Foc	Yay və payız yığımı üçün universal hibriddir. İri gözəl əmtəlik görünüşü olan başı var. Əlverişsiz şəraitə davamlıdır.

*Foc – Fuzarioz soluxma



Kərəviz

Sort	Vegetasiya müddəti, gün	Xüsusiyyətləri
Yarpaq cəfəri		
Petra	85	Qıvrım tipli tünd yaşıl vertikal, gözəl yarpaqları var. Kəsimdən sonra tez boy atır. Xoş ətirli iyi var, yarpaq xəstəliklərinə qarşı davamlıdır. İstixanalarda və açıq sahədə becərilir.
Titan	95	Çox məhsuldar sortdur, qurudulmaq və tər istifadə üçündür. Vertikal habituslu güclü bitkidir, sıqallı tünd yaşıl rəngli yarpaqları var. Yüksək quru maddə tərkibinə görə Titan dünyada ən populyar sortdur. Emaldan sonra öz rəngini saxlayır.
Rialto	96	
Kökşəkilli cəfəri		
İql	155	Kökşəkilli cəfəri standartıdır. Sıqallı meyvəkökünün içi və zahiri gözəl ağ rənglidir. Tər istifadə, emal və uzunmüddətli saxlama üçün yararlıdır.





P.O.Box50

1749 ZH Warmerhuizen The Netherlands
Tel. +31 226-396162
Fax+31226-393504
E-mail: bejo@bejo.nl
www.bejo.com



A z ə r b a y c a n

Distribütor

Aqroservis Sirkətlər qrupu
Xirdalan-Binəqədi şossesi -3 (DYP-nin yanı)
Tel: (+994 12) 342 3532, (+994 12) 408 20 57
Mobi: (+994 50) 339 7016; (+994 70) 992 0709
(+994 50) 730 50 72